



## Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətlə mövqeyinin müdafiə edilməsi

Azərbaycan torpaqları üzərində qurulan Ermənistanın dövlətinin yaradıldığı gündən həyata keçirildiyi ilk siyaset yerli azərbaycanlıları doğma torpaqlarından qovmaq, yurdunu tərk etmək istəməyənləri isə qətlə yetirmək, məhv etmək olub. XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasetinin mahiyyətində onların bu torpaqların "tarixi sahibi" olduğu ideyasını gerəkli şəhərtəpə kimi məsələlər qarşıya qoyulub.

### I yazı

Heç şübhəsiz ki, çürük "Böyük Ermənistan" ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə çatmaq üçün xarici himayədarların köməyilə müxtəlif vaxtlarda Azərbaycan türklərinə qarşı dəhşətli terror və soyqırımı həyata keçiriblər.

Tarixçilər qeyd edirlər ki, erməni millətçiləri "Dağnakşütyun" partiyasının programında irəli sürülən "Böyük Ermənistan" ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətlərini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla etnik təmizləmə və soyqırımı siyasetini həyata keçirməyə başladılar. Qeyd edək ki, daşnaklar 1905-1906-ci illərdə Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzə, Tiflisde, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar töredib, əhalini amansızlıqla qətlə yetirib, şəhər və kəndləri yandıraraq viran qoyublar.

Onu da vürgüləyək ki, hələ Ermənistan dövləti yaranmamışdan əvvəl erməni daşnakları tərəfindən 1917-ci ilin əvvəllerindən 1918-ci ilin mart ayına qədər olan dövrə İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağdılıb, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilib, yandıraraq viran qoyulub.

Tarixçilər qeyd edirlər ki, erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın insan xüsusi işgəncərlər qətlə yetirilib. Zəngəzur qəzasında 10 min-dən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə birlikdə isə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülüb. 1918-1920-ci illərdə indiki Ermənistan ərazisində yaşamış 575 min nəfəri öldürülüb və doğma torpağından didərgin salınub.

Ermənilərin həyata keçirdikləri qətləri Z. Kirov kəndi özünün "Sovet Ermənistəninin əhalisi 1831-1931" adlı kitabında təsdiq edərək "1920-ci ildə sovet hökumətinə daşnaklardan cəmi 10 min nəfərdən bir qədər artıq türk (azərbaycanlı) əhali qalmışdır. 1922-ci ildə 60 min qacqın geri qayıtdıqdan sonra azərbaycanlılar burada 72 min 596 nəfər, 1931-ci ildə isə 105 min 838 nəfər olmuşdur" - deyə yazar.

1919-cu ilin son iki ayında İrəvan quberniyasının Eçmədzin və Sürməli qəzalarında 96 kənd, İrəvan qəzasının isə bütün kəndləri məhv edilib, İrəvan quberniyasında 132 min azərbaycanlı qətlə yetirilib.

Bütövlükdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən töredilmiş kütlevi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrde amansız şəkildə davam etdirilmiş nəticəsinən on minlər azərbaycanlı qəddar əsullarla qətlə yetirilib, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınib.

Tarixçilər töredilərən məktəblər, məscidlər yandırılıb, maddi mədəniyyət nümunələri məhv edilib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduğdan sonra Fövgələdə Tehqiqat Komissiyası yaradılıb və ermənilərin töredikləri cinayətlər araşdırılmağa başlanıb. Hökumətin qərarı ilə (1919 və 1920-ci illərdə) mərtəbənin 31-də Ümummilli Mətəm Günü kimi qeyd edilib) mart ayının 31-nin Mətəm Günü kimi qeyd edilməsi qərara alınmışdı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işi başa çatdırmağa imkan vermedi.

Azərbaycan Xalq Cümhuriyyəti yaradılarən regionda mövcud olan geo-



# Ermənistənə qarşı soyqırımlar tarixi

siyasi vəziyyət 1918-ci il mayın 29-da İrəvan şəhərinin ermənilərə siyasi mərkəz kimi verilməsinə səbəb oldu. Tarixçilər qeyd edirlər ki, 1918-ci ildə Azərbaycan torpaqlarında - keçmiş İrəvan xanlığının ərazisində Ermənistən Respublikası yaradıldı.

1919-cu ilin yanvarında daşnak Ermənistən hökuməti Qarabağla əlaqədar Azərbaycana qarşı ərazi iddiası irəli sürməyə başlayıb və bununla da Qarabağın dağlıq hissəsinin Ermənistənə birləşdirilmesi üçün ilk rəsmi cəhd edilib.

Qeyd edilənə görə, Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzur və Azərbaycanın bir sıra torpaqlarını Ermənistən SSR-in ərazisi elan etməyə nail olublar.

Ermənistənə Azərbaycan xalqına qarşı soyqırımlı siyaseti XX əsrin sonlarında daha geniş miqyas alıb. Belə ki, Dağlıq Qarabağ və ətraf rayonları işğal edən Ermənistən silahlı qüvvələri minlərlə azərbaycanlı qətlə yetirib, soyqırımlar töredib. Tarixçilər təəssüfle yazırlar ki, hadisələrin başlanğıcında erməni separatçılarının qarşısının alınmaması vəziyyəti getdən keşkinləşdirirdi. Nəticədə ermənilər Azərbaycan hökuməti tərəfindən nəzarət olunmayan vilayətdə Ermənistəndən göndəri-

lən silahlı dəstələr və hərbi texnikanın köməyilə azərbaycanlılara qarşı daha qanlı cinayətlər töredildər ki, bu da münaqişənin böyüyüb irimiyaslı mühərabəyə çevriləməsinə səbəb oldu. 1991-ci ildən Qarabağın dağlıq hissəsində baş verən hadisələrin gərginliyi get-gedə artırdı. Artıq ictimai-siyasi vəziyyət böyük fəlakətin yaxınlaşmasından xəber verirdi. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgeran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 nəfər ölüdüldür, 15 nəfər isə yaralandı. Həmin ilin avqust və sentyabr aylarında Şuşa-Cəmili, Ağdam-Xocavənd və Ağdam-Qaradağlı avtobuslarının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfər qədər azərbaycanlı yaralandı.

1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox yaşayış məntəqəsi, o cümlədən, Tuğ, İmərət-Qərvənd, Sırxa-vənd, Meşəli, Cəmili, U mudlu, Qaradağlı, Kərkicahan və s. bu kimi digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırıldı, dağdıldı və talan edildi.

Tarixçilər yazırlar ki, ümumiyyətlə, 1988-1991-ci illərdə, yeni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrə itti-

faqın hakim dairələri tərefindən himayə edilən Ermənistən Azərbaycana qarşı açıq-ashkar təcavüzkarlıq siyaseti yeridib, nəticədə dinc sakınclar qətlə yetirilib, yaşayış məntəqələri dağdırıldı, talan edilib və yandırılıb. Dağlıq Qarabağ bölgəsində yaşayış ermənilərə Azərbaycandan ayrılaraq Ermənistənla birləşməyə nail olmaq idəyəsinə sünü surətdə qəbul etdirən təcavüzkar dövlət bu məqsədlə Dağlıq Qarabağdan 50 min azərbaycanlı soyqırıma və təcavüze məruz qoyub didərgin salıb. Bu illər ərzində Dağlıq Qarabağda ermənilər tərefində töredilmiş 2559 toqquşma, 315 silahlı basqın, 1388 atəşə tutma halları qeydə alınıb ki, bunların da nəticəsində 514 nəfər helak olub, 1318 nəfər yaralanıb.

Tarixçilərin qeyd etdiyinə görə, eyni zamanda, bu dövrə etnik təmizləmə nəticəsində Ermənistəndəki 185 azərbaycanlı kəndindən 250 min nəfərə qədər azərbaycanlı təcavüze məruz qalaraq zorakılıqla doğma yurdularından qovuldular. Nəticədə Ermənistəndə azərbaycanlılardan təmizləmək aksiyası həyata keçirilərək 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti alıb, on minlərlə ailənin emləki qarət olunub.

1992-ci ilin əvvəllerində başlayaraq Ermənistən ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşıyan soñucu yaşayış məntəqələrini də işğal etdi. Belə ki, fevral ayının 12-də Şuşanın Malibəli və Quşçular kəndləri Ermənistən silahlı qüvvələri tərefində zəbt olundu. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) əsir götürüllər, 33 nəfər ermənilər tərefindən güllənib, eyni zamanda, öldürülən və yaralı halda olanları bir yerde təserrüfat quyusuna tökerək basdırılmışlar. Əsir götürülenlərdən 68 nəfəri amansızlıqla öldürülüb, 50 nəfəri isə böyük çətinliklə əşirlikdən azad edilib. Azad olunanların 18 nəfəri alıqları sağalmaz yaralardan sonra vəfat ediblər. Əsirlikdə saxlananlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranışları, insanların başlanğıcında kəsilməsi, diri-dirili basdırılması, dişlərinin zorla çıxarılması, ac-susuz saxlanması, işğənce verilərək öldürüləməsi insanlığa qarşı töredilmiş en ağır cinayət hadisəsi idi.

Ermənistən silahlı qüvvələrinin töredikləri cinayətlər haqqında başqa faktlar da təqdim edəcəyik.

**İradə SARIYEVA**  
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vəsitiyinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyilə çap olunur.